

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

No 71 (1679) 18 aprel 2018-ci il



Almas İldirim

(əvvəli ötən sayımızda)

Cəmiyyətin məcmuəsində "Hindli qız", "Qərbə", "Nəriman", "Şərqə", "Yarın", "Ey Hindistan" və s. şeirləri dərc edilir. Nəriman Nərimanovun Moskvada müəmmələli ölümü çoxları kimi gənc şair Almas İldirimini da narahat edir. "Nəriman" şeirində o böyük şəxsiyyətin ölümü ilə əlaqədar:

"Ətrafımız olsa zalımla dolu,
Yenə izləyirik getdiyin yolu"

- deyə, Azərbaycan xalqının narahatlıq və üzgünlük duyğularını cəsarətlə ifadə edirdi. 1926-ci ildə bu cəmiyyət fəaliyyətini dayandırıb, adını deyişdirib "Qızıl Qələmlər İttifaqı" adlandırıb. Şair cəmiyyətin orqanı olan "Ədəbi parçalar" məcmuəsində qırmızı imperiyaya xitabən yazdı:

**Ey qızıl qan, ölüm saçan qüvvət
Nə rəzil, kirli şöhrətin vardır;
Varlığından usandı hər xilqət,
Hakimin qanlı diplomatlardır.**

Almas İldirim ali təhsil almağa da xüsusi həvəs göstərir. Fars və rus dillərini yaxşı bildiyindən 1927-ci ildə sənədlərini Azərbaycan Dövlət Universitetinə (indi BDU) verir, qəbul imtahanlarından yüksək qiymət alaraq universitetin şərq fakültəsinin filologiya bölümünə daxil olur. Çox çəkmir ki, onu bu ali təhsil ocağından xaric edirlər. Səbəbi də bu olur ki, guya, onun atası tacirmiş. Həqiqətdə isə atası Əbdülməhəmməd kişi Çəmbərəkənddə ailəsini kiçik alış-verişlə güclə dolandırırdı. Almas

İldirimin universitetdən xaric edilməsindən çox məyus olsa da, yığıncaqlarda, müzakirələrdə öz mübariz ruhlu şeirləri ilə çıxışlar edirdi.

"Yaşıl yarpaq"dan, Azərbaycan Ədəbiyyatı Cəmiyyətindən və M.Ə.Sabir adına Dövlət Kitabxanasında fəaliyyət göstərən "Kitab Dostları Cəmiyyəti"ndən keçən yol onu dostu Süleyman Rüstəmin vəsитəsi ilə 1928-ci ildə təsis olunmuş Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə gətirib çıxarıb. Bu cəmiyyətə məcburiyyət qarşısında üzv olan Almas İldirim çox keçmir ki, dostu Süleyman Rüstəmle müştərək çap etdiridi "Dün bu gun" (1926-ci il) adlı məcmuədəki və digər bu kimi şeirlərində səsləndirdiyi fikirlərə görə topa-tüfəngə tutulur.

Hətta onun Əhməd Cavadla, Hüseyn Cavidlə dostluğununa qısqanlıqla yanaşanlar da olur. Neticədə 1928-ci ildə Dövlət Siyasi İdarəsinin (Az.QPU) əli ilə 22 yaşı gənc şair "özünü düzəltmək", "səhvlerini başa düşmək" üçün Dağıstanaya sürgün edilir.

Sürgüne göndərilən Almas İldirim yaxın dostu kimi tanınan və "qızıl qələmi" ilə öyünen şair Süleyman Rüstəm az sonra - "Kommunist" qəzetinin 3 noyabr 1929-cu il tarixli sayında "Sükut edə bilməriz" adlı məqalesində yazdı: "Yazıçılar arasında müsavatçılara aşiq və Türkiye casuslarının həqiqi şagirdi bulunan A. İldirimin da yer almış olduğu meydana çıxmışdır. Bunlar Ə.Cavad və H. Cavidlərin yolcusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədilə qəmili mərsiyələr yanan bu kimi gənc

şairlərdən ədəbiyyatımızı temizləməliyik".

Qəriblik görməyən şairi Dərbənddə məmənun edən başlıca məqam o oldu ki, bu şəhərdə yaşayıb işləməsinə pis münasibət göstərmədilər. Hərdən üç tərəfi dağlara, bir tərəfi Xəzərə dirənən Dərbəndin dənizli sahillərinə gəlir, şahə qalxan ləpələrdə, cənub küləyinin əsimində sanki Dağlı məhəlləsindən (indi Dağüstü parkda "Gülüstan" sarayının ərazisində) üzü Xəzərə baxan həyətlərinin, Şuvəlandakı bağlarının havasını alır, uşaqkən həmyaşıdları ilə yayda dənizə ćimərliyə getmələri və s. gözləri öündə canlanırı...

Qədim Azərbaycan şəhəri Dərbənd böyük mədəniyyət mərkəzi hesab olunurdu, əhalisinin çoxu doğma dilde danışlığından Almas İldirim psixoloji narahatlıından uzaq idi. Burada bir neçə qəzet və jurnal nəşr edilirdi. Dərbəndə geldiyi gündən meylini bu qəzet-jurnal redaksiyalarına salır. İlk tanış olduğu, sonralar ADU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi", "Vişka" qəzetlerinin redaktoru olmuş və 1938-ci il repressiya qurbanı kimi tanındığımız, o vaxtlar Dağıstanda yaşayıb-yaranan Məmmədkəzim Ələkbərlinin köməyi ilə məqalələri və şeirləri "Dağıstan firqəsi" qəzetində işq üzü görməyə başlayır. Şeirləri Dağıstanda yaşayan azərbaycanlılar, ləzgilər, çəçenlər və başqa xalqların nümayəndələri tərə-



findən sevilə-sevilə oxunur, qısa bir zamanda diller əzberi olur, məclislər səhbətinə çevirilir. "Dağıstan firqəsi"nin redaktoru Məmmədkəzim Ələkbərlinin dəstəyi ilə redaksiyada işə də düzəlir, sonra Dərbənddən Mahaçqalaya köçür. Qəzet əməkdaşı olaraq dost diyarı oba-oba, aul-aul gəzir, Qasımkönd, Axdı bölgələrindəki ədəbi qüvvələrlə münasibət qurur, yaxınlıq edir. Amma bu gəzintilər, tanışlıqlar nə qədər maraqlı və gərəkli olsa da Bakının, Abşeronun yerini, ləzzətini vermır, odur ki, şair həsrət dulu xiffətlə yazırı:

Of... Bakı, bu ayrılıq mənə ölümən betər,
İçimdə yaşatığım qərib bülbülmən otər,
Şən bu qızıl uyğuya buncu yatdığın yetər,
Artıq oyan, a dağlar, artıq oyan, a dağlar!..

A.İldirim tez bir zamanda Mahaçqala və yaxın kəndlərdə yaşayıb-yaradan ədəbi qüvvələri də etrafına toplaya bilir. Biliyi, fəallığı, qələm təcrübəsi sayesində yaxşı təşkilatçı kimi də tanınır. Bolşevik xata-balasından uzaqlaşmaq üçün yeni yaranmaqdə olan Cənubi Dağıstan Proletar Yazıçıları Cəmiyyəti Dərbənd özəyinin təşkilində əlindən gələni əsirgəmir. Gənc şair Dağıstanda iki il - 1929-cu ildən 1931-ci ilədək qalır. Şairin 1930-cu ildə Bakıda, "Azərnəşr"də Məhəmməd Səid Ordubadinin dəstəyi ilə nəşr olunan "Dağlar səslənərkən" şeirlər məcmuəsi ədəbi aləmdə böyük rezonans doğurur.

Hətta "Yeni yol" qəzetinin 11 iyun tarixli sayında belə bir "Bildiriş" dərc edilir:

"Cümə günü iyunun 13-də axşam saat 7-də Türk Mədəniyyət Sarayıının Şərqi odasında Almaszadə İldirim yoldaşın yaradıcılığı haqqında Mehdi Hüseynzadə yoldaşın (Mehdi Hüseyn nəzərdə tutulur) məruzəsi olacaqdır. Məruzədən sonra proletar yazıçıları öz əsərləri ilə çıxışlarda bulanacaqlar. Hami maraqlılarının gəmisi arzu olunur".

Lakin məcmuənin taleyi antisovet xarakterli şeirlərə görə müəllifinin taleyindən betər olur. Senzuradan keçməyən bu məcmuə mağazalarla çıxar-çixmaz sosializm quruluşu və fəhlə-kəndlə hökuməti əleyhinə təbliğat məqsədi güdən ziyanlı ədəbiyyat kimi müsadirə olunur, kitabxanalara çatar-çatmaz qeybə çekiilir. Azdan-çoxdan dünəninin bərkini-bosunu görmüş gənc şair tutulacağından, daha ağır cəzaya məruz qalağından ehtiyat edərək tacili Ba-

kıya gəlir. Bu gələş onun Azərbaycan Yazıçılar İttifaqından qovulması, bu dəfə Türkmenistana sürgün edilməsi ilə nəticələnir. Gənc şair Bakıdan Türkmenistana sürgünə göndərilərken onu yola salmağa gələn doğmaları arasında Mikayıl Müşfiq də var idi. Xudahafizləşəndə əlini onun çiyinə qoyub deyir: "Bunların məqsədi mənə indi aydın olur. Yəqin hər dəfə bir türk məmləkətine göndərməklə Böyük Türküstənimizi mənə qarış-qarış gəzdirmək istəyirlər".

A.İldirim adını eşidib, üzünü görmədiyi Aşqabadda azərbaycanlı ziyanlılarla tanış olur, ünsiyət yaradır. Onların köməyi ilə pedaqoji fəaliyyətə başlayır. İrandan və Qafqazdan Aşqabada pənah gətirmiş, sürgün edilmiş ailələrin uşaqlarından ibarət məktəbə müəllim və müdər təyin olunur. Məktəbdarlıqla yanaşı, yaradıcılıqla da məşğul olur, şeirləri yerli qəzetlərdə dərc edilir, radioda oxunur. Az müddətdən sonra Aşqabadda Azərbaycan dilində çıxan "Zəhmət" qəzeti redaksiyasında işə düzəlir, yaradıcılıq və çap olunmaq imkanları üçün daha münbit şərait yaranır.

(ardı gələn sayımızda)

**Rəhman SALMANLI,
filologiya üzrə fəlsəfə doktoru**

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVİ
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MALİYYƏ YARDIMI İLƏ